
Dövlət Strategiyasının nüurlu nəticələrinə birləşən Azərbaycanın beynəlxalq reytinglərdə tutduğun mövqedir

Ölkəmizdə təhsilin inkişafı? hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. Büdcədən ayrılan vəsaitin həcmindən tutmuş? həyata keçirilən bütün tədbirlərdən bu sahənin inkişafına verilən dəyişikliklər görünüb.

6 ildir 6 ildir icra olunan怀? təhsil sahəsindən? İslahatlar? dolayısıyla inkişaf?əsaslandırıcı Azərbaycan Respublikası?nda təhsilin inkişafı? özür? Dövlət Strategiyasının nüurlu nəticələrinə birləşən Azərbaycanın beynəlxalq reytinglərdə tutduğun mövqedir. Dünya?qtisadi Forumu?r?findən ötən həftə?laç?qlanan "Global Rəqabətlilik?ndeksi-2019" hesabatında Azərbaycan ötənilkisi? göstərici ilə müqayisədə 11 pillə? irəli?yib.

Həzərda 141 bölkəarasında 58-ci yerdə qərarlaşan ölkəmizdən 12-ci indikatordan 8-i üzrə MDB ölkələri arasındakı yüksək nəticələri? idarəetib. Məsələn, təhsilin kəmiyyəti və keyfiyyət parametrlərinə səslənən "Bacarıqlar" indeksi üzrə ölkəmizdə 6 pillə? irəli?yər?k?ci48-ci innovasiya bacarıkları? üzrə 13 pillə? irəli?yər?k?ci68-ci?i?çil?rin?pe?kar? inkişaf? kateqoriyası? üzrə 22 pillə? irəli?yər?k?34-cü, pe? təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə? irəli?yər?k?43-cü, bacarıqları? i?çı tapmaq asanlı? üzrə 2 pillə? irəli?yər?k?29-cu yeri tutub. Tədrisdən tənqididə ünc? göstəricisi? üzrə 7 pillə? irəli?məlik və ölkəmizdə 20-ci yerdədir.

Ölkədə keyfiyyət nəticələri? və? hat?liliyin? gör? dünyada ölkələri? ras?nda qabaqcıl mövqə tutan təhsil sisteminin yaradı?lmış?, təhsilin məzmununun, kadr həzərlılı?n?n, idarəetmə sisteminin və? infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə? və? Azərbaycanın inkişaf konsepsiyası?na uygun yenidən qurulması? və? ölkənin davamlı? inkişaf?n?n təmin edilməsi? məqsədin?xidmət?ed?n Strategiyanın nəticələri?rinə?rəhəd?n Təhsil Nazirliyinin Aparat?r?hbərinin müavini Fərzi?li Qədirov hesab edir ki, təhsilin bütün pillə?ləri özür? u?urlar? idarəetilib: "Strategiya ölkəmizdə keyfiyyət nəticələri? və? hat?liliyin? gör? dünyada ölkələri? ras?nda apar?c? mövqə tutan, səri?t?li mü?lüm və? təhsil meneceri?rin?, qabaqcıl texnologiyalara? səslənən infrastruktura? malik təhsil sisteminin yaradı?lmış? məqsədin?xidmət?edilən. Bu məqsəd? ged?n yolda is? be? strateji istiqamət mü?yyənlili?dir".

Ümumi təhsilin bir mərhələsi

"Sənəti?t?yə? səslənən? xəsiyyət?önlü? təhsil məzmununu yaradı?lmış? istiqamətində? erkən? ya? dövründə inkişaf?na? sənət?mər?li? təhsil modelin? səslənən? məktəb?b?q?d?r təhsilin dövlət standart?n?n qəbulu nəticəsində? bu sahənin inkişaf?na? ləvəri?li?z?mən yaranı?b? 2017-ci il?d? "Məktəb?b?q?d?r təhsil haqq?nda" Qanun qəbul olunub. Ümumi təhsilin mü?ssis?lərinin dövlət büdcəsi hesab?na 5 ya?l? u?aqlar?n məktəb?haz?rlı?n?n təkili? Strategiyanın nüurlu tətöhfə?lərinin dövlət?nəticə? müqayisədən aydın?n görünür: "2013-cü il?d? 24-faiz təkili? ed?n bu göstərici? cari? tədris ilində? art?q? 85 faiz təkili? edilən. Bubiz?ona gör? çox sevindirir ki, u?aqlar?n erkən ya?dan təhsil? c?lb olunmalar? g?l?c?kd? onlar?n təhsilində, fərdi inkişaf?nda və? akademik nailiyyətlərin? böyük rol oynay?r".

Məzmun İslahatlar? çərçivəsində? "Məktəb?b?q?d?r təhsilin dövlət standart?n?n qəbulu nəticəsində? bu sahənin inkişaf?na? ləvəri?li?z?mən yaranı?b? 2017-ci il?d? "Məktəb?b?q?d?r təhsil haqq?nda" Qanun qəbul olunub. Ümumi təhsilin mü?ssis?lərinin dövlət büdcəsi hesab?na 5 ya?l? u?aqlar?n məktəb?haz?rlı?n?n təkili? Strategiyanın nüurlu tətöhfə?lərinin dövlət?nəticə? müqayisədən aydın?n görünür: "2013-cü il?d? 24-faiz təkili? ed?n bu göstərici? cari? tədris ilində? art?q? 85 faiz təkili? edilən. Bubiz?ona gör? çox sevindirir ki, u?aqlar?n erkən ya?dan təhsil? c?lb olunmalar? g?l?c?kd? onlar?n təhsilində, fərdi inkişaf?nda və? akademik nailiyyətlərin? böyük rol oynay?r".

Məktəb?b?haz?rlı? qruplar?nda tədris aparan mü?lüm?rin ibtidai sinif mü?lüm?ri? olmas? is? təhsildə? varisliyin təmin?də? edilməsi? səbəb?n?ndən? həm?məyyət?lidir. Fərzi?dirovun sözlərin? gör?mə?hz bunu n?z?r? alaraq "Ümumi təhsil haqq?nda" Qanunda 5 ya?l?lar?n məktəb?haz?rlı? ümumi təhsilin bir mərhələsi? si? kimi n?z?r? tutulub.

YUNISEF-lə birgə? həyata keçirilən 32 rayonda 2320 icmada 16197 u?a??n?hat?ed?n 3-4 ya?l? u?aqlar?n məktəb?haz?rlı? təhsil? c?lb edilməsi? d? son illərin nailiyyətlərin?ndir.

Bütün t?hsil pill?l?ri özür? qanunlar

T?T?hsilasah?sind?n?nböyük?u?urlardan biri?d? h?yata keçiril?c?k?h?n?bir?islahat?ns?as?nda qanunvericilik bazas?n?ndurmas?d?r.F.Q?dirovun?sözl?rin?gör?; “Pe?? t?hsili haqq?nda”, “Ümumi t?hsil haqq?nda” qanunlar?n q?bul edilim?si, “Ali t?hsil haqq?nda” Qanunun haz?rlanmas?t?hsilin bütün pill?l?ri özür?çevik idar?etm?v? d?yi?iklikl?r üçün hüquqi baza yarad?b.

G?l?G?l?c?yin?ça??r??lar?na cavab verm?sin?vinnovativ?inki?af?n?nt?min nedilm?si bax?m?ndanilt?hsilin m?zmununun yenil?nm?si mühüm prioritel?rd?ndir. Bu istiqam?td? “Pe?? t?hsili özür? dövl?t standartlar?” t?sdiq edilib, Ümumi t?hsilin?ali?v?orta ixtisas t?hsilinin dövl?t standartlar? haz?rlan?b. Müzakir?l?rd?n sonra s?n?dl?n hökum?t? t?qd?m edil?c?k.

T?mayüll?m? özünü do?ruldur

S Strategiyan?n h?d?fl?rind?n biri?d? tam orta t?hsil s?viyy?sind? t?mayüll?m?nin t?kilidir. Bu istiqam?td? islal?slahatlar strategiyan?n ?n?h?miyy?tl?n?tic?l?rind?n biridir. T?mayüll?m?zm?zunlar?n?g?l?c?ks?sixtisaslar?n? mü?yy?nl?dirm?si, h?min ixtisaslar özür? daha d?rind?n bilik, bacar?q v? kompetensiyalar ?ld? etm?si bax?m?ndan çox vacibdir. Müxt?lif t?mayül istiqam?tl?ri özür? X-XI sinif ?agird?rinin 30 faizind?n çoxu t?mayül sinif?rin? c?lb edilib. ?lkin n?tic?l?rin? t?hlili göst?rir ki, bu istiqam?t özünü do?ruldur”.

Dünyada t?hsilin inki?af? tendensiyalar? t?mayüll?m? istiqam?tl?rinin geni?l?ndirilm?sin? t?l?b? edir. Bununla?laq?dan ümumi t?hsil mü?ssis?l?rind? h?m ayr?ayr? f?nl?r, h?m d?pe? istiqam?tl?ri özür? t?mayül sinif?r yarad?l?b. T?hsilalanlar?nppe?? seçimin?v??m?k f?aliyy?tin? haz?rlanmas?, m??ullu?unun t?mineedilm?si nm?qs?di il?cari t?dt?dris ilind?n 20 ümumi t?hsil mü?ssis?sinin X sinif?rind?pe?? t?mayüll?sinif?c? aç?l?b: “K?ndst?s?rrüfat?, ia?? xidm?ti, in?aat v? m?i?texnikas? sah?l?ri özür? z?ruri infrastruktur v? t?crüb? sah?l?ri yarad?l?b. H?min ?agird?r tamm oorta t?hsil haqq?nda ??had?tnam?l?i? yana??, öyr?ndik?l?ri pe?? özür? t?hsils?n?d?d??ld?ed?c?kl?r?Bu iş?ohlara m?k f?aliyy?tin? ba?lamalar?na imkan ver?c?k”.

11 il?rzind? h?yata keçiril?nm?zmun?islahatlar?n?n bir?m?rh?l?si cari?ld?ba?a?çat?b, yeni f?nm?kurikulumlar? özür? t?hsil?ba?layan?agird?r?x?sinif?ba?a?vurub. Bununla?laq?dan T?hsil Nazirliyinin yax?ndan i?tirak?il? Dövl?t?mtahan?M?rk?zift?r?find?nburax?l?imtahanlar?n?ni yeni modelin?keçilibin?minik?ki, yenilimtahand modeli t?hsilalanlar?n bilik v? kompetensiyalar?n?n daha s?m?r?li qiyim?tl?ndirilm?sin? imkan verm?kl? yana??, m?kt?bin v? mü?llimin h?m m?suliyy?tinin, h?m d? nüfuzunun artmas?na h?miyy?tli ??kild? t?sir ed?c?k, c?miyy?td? ümum?t?hsil nm?kt?bin?etibar? inam formala?d?racaq”. Eyni zamanda cari t?dris ilind? I-XI sinif?rd?istifad?edil?n?400-d?n çox d?rsliyin m?zmununun yenil?nm?si prosesi ba?a?çat?b.

Layih?l?r

Ü Ümumi t?hsild? h?yata keçiril?n?layih?l?rin?ön?mini d? qeyd ed?n F.Q?dirov hesab ediri ki, XXI?srđ?lsüni intellekt v? r?q?msal bacar?qlar h?yat?n bütün sah?l?rin? nüfuz edir. Bu bacar?qlar?n yüks?k oldu?u ölk?l?r daha çox u?ur qazan?r. Bu s?b?bd?n d? h?min istiqam?tl?r özür? layih?l?rin Az?rbaycanda da icras?na ba?lan?l?b.

T?bi?t?elml?ri, texnologiya, müh?ndislik, n?nc? s?n?t v?riyaziyyat?n?ayr?-ayr?l?qda deyil, integrativ t?drisini n?z?rd? n?z?rd? tutan STEAM?c? Az?rbaycan?für?n?yeni?dir. Bu yana?ma d?agird?rd? XXI?srđ?bacar?qlar?n?n formala?d?r?lm?as?n?, m?kt?bl?rd? robototexnika, nanotexnologiya, s?ni intellekt, mehanika kimi sah?l?ri ?hat? ed?n m?zmunun t?binqini n?z?rd? tutur. ?sas?n Bak? v? Ab?eron m?kt?bl?rind? 6000-d?n art?q ?agirdi ?hat? edir.

Növbəti ildən regionlar?nda bu layihədə i?tirak? t?min edil?c?k? layihəy?c?lb? olunam?agirdl?rin say?220 min? q?min? r?çatd?r?lacaqd?“Bu ildən robototexnika v? dizayn hzr? hz?rl?ql? apar?lan layihə?növbəti t?dris ilindən geni?l?ndiril?c?k. Haz?rda aviamüh?ndislik, nanotexnologiyalar, biotexnologiyalar, kibert?hlük?sizlik istiqam?tl?ri üzr? yeni modullar?n m?zmunlar? öz?rind? i? gedir”.

?ag?agirdl?rd?nt?nqidi y?yarad?c? t?f?kkürük?ink?af?etdirm?k?t?dqiqatç?l?q?bacar?qlar?formala?d?rmaq, inn innovasiyalar??m?nims?m?k v?lt?tbinq etm?k?lyüks?k texnoloji ixtisaslara mara?? art?rmaq?m?qs?di il?icras?na ba?lan?lan “R?q?msal bacar?qlar” layih?si ?n u?urlu layih?l?rd?n birin? çevrilib. Haz?rda bu layihə 120 m?kt?bi v? 70 mind?n çox ?agirdi ?hat? edir.

Mü?llimliyin nüfuzu art?r

“T?hsilalanlar?n? f?rdi xüsusiyy?t?rini?n?z?r?calan innovativ t?lim metodalar? v?texnologiyalar? vasit?sil? t?hsil?hsilin m?zmununun s?m?r?lm?nims?nilm?sinint?min?ed?n?yüks?k?nufuzlu t?hsilver?nin formala?d?r?lmas?” istiqam?tind? apar?lan islahatlar?n?tic?l?ri çox u?urlu olub. Mü?llim pe??sinin nüfuzunun art?r?lmas? istiqam?tind? T?hsil Nazirliyi iki istiqam?t?d? i? apar?: “Birinci istiqam?t mövcud ümumi t?hsil mü?ssis?l?r?r?l?çal?an mü?lliml?rin p?pe??karl?q? s?viyy?sinin art?r?lmas? v?mü?llim hey?tinin keyfiyy?tinin yax??la?d?r?lmas?d?r?l?kinci istiqam?t is? pedaqoji kadr haz?rl? h?yata keçir?n alit?hsil mü?ssis?l?r?r?l?çal?an mü?lliml?rin i?ffaf, obyektiv bir mexanizm t?tbinq edilir. Son ill?rd? mü?llim pe??sin? mara?? art?ran bir çox amill?r s?ras?nda m?hz bu mexanizmin u?urla t?tbiqi v? etimad qazanmas? xüsusi qeyd edilm?lidir”.

Mü?llimin artan nüfuzunun ?n bariz göst?ricisi is? el? mü?lliml?rin i?? q?bulu üzr? müsabiq?nin ild?n-il? artan i?tirakç? say?d?r. 2019-cu ild? mü?lliml?rin i?? q?bulu üzr? müsabiq?d? 55 min? q?d?r namiz?d?i?tirak edirdi ki, bu da ?vv?lki ill?rl? müqayis?d? 3-4 d?f? art?m dem?kdir.

Bu Bullamill?ras?ras?nda mü?lliml?rin if?aliyy?tinin qiym?t?ndirilm?si sv?stimulla?d?r?lmas?xüsusi qeyd edilm?lidir. F.Q?dirovun sözl?rin? gör?, 2014-cü ild?n?ba?layaraq ümumi t?hsil mü?ssis?l?r?r?çal??an 150 mind?n çox mü?llimin diaqnostik qiym?t?ndirilm?si keçirilib: “N?tic?d? 150 mind?n çox mü?llimin h?ft?lik d?rs yükü 1.5 d?f?, v?zif?maa?? is? t?xmin?n 2 d?f? art?r?ld? Ümumiyy?t?l? mü?lliml?rin f?aliyy?tinin stimulla?d?r?lmas? sah?sind? at?lan add?mlardavaml?xarakteral?b.Bullins sentyabr?nda mü?lliml?rin?m?khaqq?daha 20 faiza art?r?l?b.Bu art?mdan sonra?haz?rdat?ümumt?hsil mü?ssis?l?r?r?çal?an mü?lliml?rin orta ayl?q?m?khaqq? 600 manata çat?b.H?ttal bu gün?m?kt?bl?rimizd? 1000amanatdan çox?m?khaqq?alan 5000-d?n?çox mü?llim l?çal???ru Bu amil h?ft?hsil?i?çil?rin? dövl?t qay??s?n?n bariz nümun?si kimi qiym?t?ndirilm?lidir. Bu qiym?t?ndirim?nin bir ?h?miyy?ti d? ondan ibar?t oldu ki, T?hsil Nazirliyi mü?lliml?rin pe??karl?q? s?viyy?si il? ba?l? etibarl? m?lumat ?ld? etdi. Mü?lliml?rin m?hz hans?sah?d? pe??karl???n?n art?r?lmas?na ehtiyac oldu?u mü?yy?nl?dirildi. Bel?likl?birinci istiqam?t daha yüks?k pe??karl?qa malik?m?lliml?ri?üz?nç?xarma?a imkanlı verirdi?i ikinci istiqam?t biz?onlar?n?hans?sah?d? pe??karl???n?n art?r?lmas?na ehtiyac oldu?unu, bunun üçün hans?it?lim?proqramlar?n?n?haz?rlanmas?na v? t?lliml?rin keçirilm?sin? z?rur?t oldu?unu mü?yy?nl?dirm?y? imkan verdi”.

Mü?llim nüfuzunun ?h?miyy?tli?k?ld?syüks?li?ni?v?bu?pe??y?mara??ifad?ed?n?daha bir?amil. Ali m?kt?bl?r?q?bu?imtahanl?r?nda?yüks?k?bal?toplayanabituriyent?r?ilk?s?radan mü?llimlik ixtisas?n?seç?nl?rolurdusa,son ill?rd?v?ziyy?t?k?skin?d?yi?ib.(Cari ild? 500-d?nyuxar?bal?toplayanabituriyent?r?aras?nda nadir hallarda mü?llimlik ixtisas?n?seç?nl?rolurdusa,son ill?rd?v?ziyy?t?k?skin?d?yi?ib.(Cari ild? 500-d?nyuxar?bal?toplayanabituriyent?r?aras?nda h?r4 n?fd?n?bir, y?ni h?min abituriyent?rin? 25 faizi m?hz mü?llimliyi?seçib. Bu fakt bir t?r?fd?n, m?qs?dimiz?yaçatd???m?z?ç?n?biz?sevindirir. BaBa?qa bir t?r?fd?n bu, bir?neç?sil?sonra?m?kt?bl?rimiz?yüks?k s?viyy?li?haz?rl?ql?e, pe??kar?kadrlar?n?g?l?c?yi dem?kdir.

Mü?lliml?rin pe??karl?q s?viyy?si art?r

F.Q?dirov mü?lliml?rin pe??karl?qs?viyy?sinin art?r?imas? istiqam?tind? görül?n i?l?r? d? toxunub. “Dövl?t Strategiyas?n?n q?bulundan sonr?at?hsild?module kredit sistemini?aslanan ixtisasart?rmas? sistemini?t?biqin? lba?lan?l?b. Tamamil? yenibax??, yeni yana?ma olan bu sistem mü?lliml?rin ehtiyac?na uy?un müxt?lif istiqam?t?l?ri üz?r?t?lim proqramlar?n?n haz?rlanmas? v? t?lim proqramlar?n?n modul xarakter?da ??mas?, müxt?lif istiqam?t?l?ri hat? etm?si bax?m?ndan yenilikdir”.

2013-cü ild?mindiy?d?k 70 min?d?k m?llimin bu t?liml?rd? i?tirak ed?r?k s?ri?t?l?rini art?rd???n? dey?n Aparat?r?hb?rinin müavini bu il daha 30 min mü?llimin t?liml?r? c?lb edil?c?yini bildirib. “Strategiyaya uy?un edil?n yeyenilikl?rd?n biri d?ondan ibar?t?dir, ki, m?kt?bs?sasl?ti xistasart?rma t?crüb?si yaran?bu. But istiqam?t?d? bilavasit? m?kt?bl?rd? t?drisin daha s?m?r?li t??kili üz?r? t?liml?r t??kil edilir”.

“B? Bu gün mü?lliml?rin ?n?n?vi f?aliyy?ti bizi qane etmir. Ona gör?ld? daha çox onlar?n innovativ f?aliyy?tin? qiym?t?l?ndirir v? t??viq edirik”, - dey?n F.Q?dirov bu m?qs?dl? 2017-ci ild?n lba?layaraq keçiril?n “T?hsild? inki?af v? innovasiyalar üz?r? qrant müsabiq?si?nin h?miyy?tind?n dan???b: “Bu layih?nin n?tic?sind? m?kt?b v? mü?lliml?r? ir?li?li sürdüyü t???bbüsü realla?d?rmaq üçün dövl?t h?r ill? 1 milyon manat v?sa?t ay?r?r. 2017-ci ild? bu imkandan 38 m?kt?b, 84 mü?llim, 2018-ci ild? 41 m?kt?b v? 125 mü?llim, 2019-cu ild? 53 m?kt?b v? 115 mü?llim yararlanaraq öz layih?l?rinii realla?d?rmaq imkan? qazand?lar”.

T?hsild? optimalla?d?rma

NN?tic?l?r? gör?cavabdeh? ??ffaf v? s?m?r?li t?nziml?m? mehanizml?rin? malik dövl?t-ictimai xarakterli v? d?dövl?t-biznes partnyorlu?unas?aslanan t?hsild?yenili?dar?etm?isistemini?formala?d?r?imas? istiqam?tind?s?as h?d?fl?rd?n biri m?hz t?hsil sah?sind? t?nziml?m? v? idar?etm? funksiyalar?n?n t?kmill?dirilm?sidir. T?hsilin inki?af? üz?r? Dövl?t Strategiyas?nda n?z?rd? tutulan bu istiqam?t üz?r? h?yata keçiril?n i?l?r? kifay?t q?d?r? h?miyy?tlidir. M?hz bu t?dbirl?rd?n do?an z?rur?td?n ir?lj g?l?r?kt?hsil Nazirliyinin t???bbüsü il? “T?hsil haqq?nda”. Qanuna 62-yeni d?yi?iklik edilib. N?tic?d? beyn?lxalq t?crüb?d? t?tbiq edil?n bir s?ra müt?r?qqi m?qamlar m?hz bu d?yi?iklikl?rd? öz ?ksini tap?b.

“T?hsil mü?ssis?l?ri ??b?k?sinin optimalla?d?r?imas? v? rasionalla?d?r?imas?da busistiqam?t üz?r? h?yata keçiril?n t?dbirl?rin t?rkib hiss?sidir. Bu özünü?daha çox pe?? t?hsil sah?sind? göst?rib. Son ill?rd? 55 pe?? t?hsili mü?ssis?sinin bazas?nda 24 ixtisasla?m?? pe??st?hsil m?rk?ziyad?l?b? Koreya Hökum?t?bil? birg?h?yata kekeçirdiyimiz layih? ç?rçiv?sind? S?naye v? innovasiyalar üz?r? Bak? Dövl?t Pe?? T?hsil M?rk?zi özünü?yeniliy, orijinal?l? il? bütün regionda f?ql?nir. Bu ild?n f?aliyy?t? ba?layan M?rk?zd? 231 n?f?r?l?b? t?hsil al?n. Növb?ti ild?n q?samüdd?tli kurslar? da n?z?r? alsaq, t?l?b?l?rin say?n?n 1000 n?f?r? çatd?r?imas? n?z?rd? tutulub”.

Ümmilikd? pe?? t?hsilin? yana?ma d?yi?ib v? bu t?hsil pill?si ?sas prioriteti?rd?n birin? çevrilib. “Pe?? t?hsili haqq?nda” Qanuna ?sas?n?bu t?hsil pill?sind? 3 s?viyy?d? (ilk pe?? t?hsili, texnik?pe?? t?hsili, yüks?k texnik?pe?? t?hsili) kadr haz?rl? n?z?rd? tutulub.

F.Q?dirovun? sözl?rin? gör?li ali t?hsil mü?ssis?l?rinin ??b?k?sinin d?p optimalla?d?r?imas? istiqam?tind? t???bbüs?r? ir?li sürüle?b. Regionlarda bir s?ra ali t?hsil mü?ssis?l?ri yarat?l?b: “T?hsilin ?çatanl?n?n t?min edilm?si i?bax?m?ndan bunun faydal? oldu?unu dü?ünürük”.

T?hsilin keyfiyy?ti

?dar?etm?nin ?sas istiqam?t?l?rind?n biri m?hz t?hsilin keyfiyy?t? göst?ricil?ridir. F.Q?dirov dey?r ki, h?n?il art?m?

mü?ahid? edil?n göst?ricil?r m?zunlar?n n?tic?l?rind? özünü göst?rir. 2013-cü ild? q?bul imtahanlar?nda 300-d?n çox b?al? toplayanlar?n say? 26.5 faiz, 400-d?n çox bal? toplayanlar?n say? 35.1 faiz, 500-d?n çox bal? toplayanlar?n say? 51.5 faiz, 600-d?n çox bal? toplayanlar?n say? is? 81.3 faiz art?b.

??stedadl? ??agirdl?rl?ba?l?h?yata keçiril?n t?dbirl?ri xüsusi qeyd ed?n F.Q?dirovun fikrinc?, Strategiyan?n icras? dövründ? f?nn olimpiadalar?n n?nt??kili?respublika.v?beyn?lxalq f?nn olimpiadalar?na haz?rl?q sah?sind? k?skin dönü? olub.

Olimpiada h?r?kat?n?n geni?l?nm?si n?tic?sind? cari ild? respublika.f?nn olimpiadalar?nda 33 mind?n art?q ?a?agirdi?tirak edib? “Bu sah?d?i?in düzgün t??kilinin?n?tic?sidir, ki? olimpiadalarda anailiy?tl?rimizin say? v?ç?kisi art?b. art?brdl?agirdl?rimizc 2013-cü ild?nd?ndi?d?k?beyn?lxalq olimpiadalarda 160-dan çox medale?ld?ne edilib?r. Qanunvericilikd?apar?lan d?yi?iklikd?n sonra 1100-?q?d?n respublika.v?beyn?lxalq olimpiada qalibinin,beyn?lxalq m?müsabiq? v?yar??lar?n bu t?dris ilind?netibar?n m?müsabiq?d?nk?nar?ali t?hsih mü?ssis?l?rin?q?bul olunmas? is? olimpiadalara mara??n daha da artaca??na ?minlik yarad?r”.

??stedadl? ??agirdl?rl?i?in t?rkib hiss?si olaraq öt?ni ild?n bölg?l?rd?istedadl?u?aqlat? üçün xüsusi t?mayül sinif?rin yarad?lmas?na toxunan F.Q?dirovun sözl?rin? gör?, bu ild?n h?min sinif?rin say? 80-? çatd?r?l?b:

“?lav?olaraq G?nc?v?Qubada Fizika, Riyaziyyat,v?nformatika T?mayüllü Respublika liseyinin,??ki?v? ?irvanda is? Kimya,v? Biologiya T?mayüllü Respublika liseyinin filiallar?aç?l?b. Bu, regionlarda istedadl?u?aqlar?n a?kar edilm?si v? inki?af? istiqam?tind? at?lan h?miyy?tli add?mlard?r”.

M?kt?bl?rin simas? d?yi?ir

“Müasir t?l?bl?r?acavab ver?növ?örümürboyu t?hsili t?min ned?n it?hsil?infrastrukturunu yarad?lmas?” istiqam?tind? d? mühüm t?dbirl?r h?yata keçirilib.

Bu t?dbirl?rin n?tic?sidir ki? ümmü? t?hsil?mü?ssis?l?rinin 72 faizinin?infrastruktur? ?sasl?k?ld? t?kmill?dirilib: “3200-d?n çox m?kt?b tikilib v? ya ?sasl? t?mir edilib. Son ill?rd? m?kt?b tikintisi sah?sind? modul tipli t?hsil?mü?ssis?l?ri t?crüb?si t?tbiq?edilir. K?ndl?rd?ç?tin relyefi olan r?azil?rd?bel? m?kt?bl?rin qura?d?r?lmas?asam v? v?v?lveri?lidir?agird?say?ndan as?l?olaraq m?kt?bin böyüdülb?kiçildilm?k?imkan?verm?si onun üstünlüyüdür. Ölk?Ölk?mizd? 2017-2018-ci ill?rd? 243 bel?m?kt?b?art?q?istifad?y?l?verilib. Cari ilin sonunad?k?daha 50 m?kt?b qura?d?r?lacaq. M?kt?b tikintisi sah?sind? ?ld? edil?n bu büyük u?urlarda ölk? Prezidentinin bu sah?y? xüsusi diqq?t v?qay??s?, t?sdiq etdiyi proqramlar?n çox böyük rolü olub. Birinci vitse-prezident xan?m Mehriban?liyevan?n v?onun r?hb?rl?k etdiyi Heyd?n?liyev Fondunundavaml?d?st?yid?m?kt?b tikintisind? mühüm n?tic?l?r?l?d?olunmas?n?n ?sas ?sas?b?bl?rind?ndir. M?hz?bu yd?st?yin?n?tic?sidirki, ölk?mizd?bir?milyondan çox?agird?n t?hsil?raiti yax??la?d?r?l?b”.

Stratejiyada n?z?rd?atutulans “T?hsil?dayan?ql?nv?müxt?lif?m?nb?l?rd?ndistifad?molunmaqla yeni maliyy?l?dirm? mexanizminin yarad?lmas?” istiqam?tind? mühüm add?mlar at?l?b.

Sa?Sad?c?onu dem?Kakifay?tdir, ki? dövl?t büdc?sind?n t?hsil?ayr?lan?x?rcl?r?ild?n-il?art?r?T?hsil?x?rcl?ri 2013-cü ild? 144 milyard manat t?kil?etmi?dis?, bug?öst?rici 2019-cu ild? 22.3 milyard manata çatd?r?l?b. 2020-ci ilin büt?büdc?sind?is?t?hsil?x?rcl?ri 13.1 milyard manat proqnozla?d?r?l?b, ki, bu da 2019-cu il?snisb?t?n 38.3 faiz art?m dem?kdir.

T?hsil ??raitinin yax??la?d?r?lmas? il? yana??, t?hsil?l?çatanl?n?n t?min edilm?si istiqam?tind? d? dövl?t öz v?t?nda?lar?n?n yan?ndad?r.

Bu istiqam?t?d? cari ild? ?h?miyy?tli q?rarlar q?bul edilib: “Ölk? Prezidentinin s?r?ncamlar?na ?sas?n t?qaüd sistemi t?kmill?dirilib/Mart ay?n?n 1-d?n t?qaüd?yerl?rinin say? 16 min avqid art?r?l?b. 2019-2020-ci t?dris ilind? t?t?qaüd?yerl?rinin say? 545 faiz?çatd?r?l?b. Növb?t? t?dris ilind? is?bu? göst?ricinin 50 faiz?çatd?r?lmas?n?z?rd?

tutulub. T?l?b? t?qaüdl?rinin h?cmi is? t?xmin?n 20 faiz art?r?l?b?. Bu t?dbirl?r 110 mind?n art?q t?l?b?ni ?hat? edib. Bu il dövl?t sifari?li yerl?rin say? 66.1 faiz art?m qeyd olunub. T?l?b?l?rin sosial müdaf?si t?dbirl?ri geni?l?ndirilib.

Haz?rda ali t?hsil mü?ssis?l?rind? t?hsil alan 17120 n?f?r m?cburi köçkün statusuna malik, valideynini itirmi? v? y? yal?valideyn himay?sind?n?m?hrumolmu?, "Az?rbaycan?n?suverenliyi v?a?razi bütövlüyü?r u?runda h?lak olan ??xsl?rin u?aqlar?, ?lil olan t?l?b?l?rin t?hsil haqq? dövl?t büdc?sind?n öd?nilir. Dövl?t sifari?i il? t?hsil alan t?l?b?l?r? gör?gör?dövl?t büdc?sind?n t?hsil x?rcl?rinin 30 faiz art?r?imas? is? ali t?hsil mü?ssis?l?rind? t?hsiliny keyfiyy?tinin yüks?ldilm?sin? bilavasit? t?sir ed?c?k".

S? Strategiyada n?z?rd? tutulan h?d?fl?r? nail? olunmas? istiqam?tind? öövb?ti ill?rd? d?bir s?ra?h?m?y?tl? t?dbirl?rin h?yata geçirilm?si n?z?rd? tutulub. Bu t?dbirl?r m?zmun, mü?llim, idar?etm?, infrastruktur v? maliyy?l?m? istiqam?t?l?rini ?hat? etm?kl? islahatlar?n daha da d?rinl?m?sin? özünd? ehtiva edir.

["Az?rbaycan mü?llimi"](#)